

**Buraxılışın əsas
xəbərləri:**

**•Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında Qanun təsdiqləndi**



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2015 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakterini daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

**Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında Qanun təsdiqləndi**

Azərbaycan qəzetinin 271 sayılı, 9 dekabr 2015-ci il tarixli buraxılışında Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunun təsdiqlənməsi xəbəri dərc olunub.

Bizim 21 Oktyabr 2015-ci il tarixli vergi xəbərlərimizdə qeyd olunan dəyişikliklərlə yanaşı qanun daha bir mühüm dəyişikliyi nəzərdə tutur.

Belə ki, qanuna əsasən, Əlavə Dəyər Vergisinin məcburi qeydiyyatı üçün tələb olunan vergi tutulan əməliyyatların həcmi 120,000 manatdan 200,000 manatadək artırıldı. Müvafiq olaraq, əməliyyatların həcmi 120,000 manat əvəzinə 200,000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Ardıcıl 12 ayda dövryyəsinin həcmi 200,000 manatdan çox olan, ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu halda müvafiq olaraq 6 faiz və 8 faiz vergi dərəcəsi təyin edilmişdir.

ƏDV-nin qeydiyyatının ləğv olunmasına dair ərizə, vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği ardıcıl 12 ay ərzində 60.000 manat əvəzinə 100.000 manatdan çox olmadığı halda verə bilər.

Qanun 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minir.